

ÇƏRKƏZ NƏSİRLİNİN hekayələri

TARİXİN daşıyıcılarıdır

Çərkəz Nəsirlinin yeni bir kitabı çapdan çıxıb. "Köç gedəndən sonra" adlanan kitab yaziçinin oxucuları ilə üçüncü görüşüdür. Onun həyat və yaradıcılığına nəzər yetirdikdə göz öündə mücərrəd bir şəxsiyyət obrazı formalaşır. Dünya ədəbi mühitində belə bir fikir hakimdir ki, hər hansı bir yaziçinin həyat və yaradıcılığı bir-biri ni tamamlamalıdır. Yaziçi öz həyatında baş verməyən hadisələri də qələmə ala bilər. Amma bu halda o hadisələr baş verən dövrü və mühiyi mükəmməl öyrənməlidir. Ən yaxşı halda isə yaşadığı, şahidi olduğu hadisələri qələmə alarsa bu, daha uğurlu alına bilər. Çünkü hər kəsə özünün yaşadığı hiss və həyəcanı, yaşam duyğularını qələmə almaq daha asandır. Amma bütün bunları Çərkəz Nəsirli üçün demək, sadəcə mümkün süzdür. Çünkü o, uzun müddət yazıçılıq istedadının gözünü basıb, Tanrıının ona əvəzsiz pay olaraq verdiyi bu fitri istedadı içində böyük və mənalı həyatının böyük bir hissəsini elə yaradıcılığa yaxın, bəlkə də qohum olan başqa


bir sahəyə həsr edib. Erkən yaşlarından həm də musiqi duyumu olan Çərkəz Nəsirli valideynlərinin dəstəyi ilə musiqi, mədəniyyət sahəsinə qədəm qoyub. Burada o, təhsil aldığı və işlədiyi dövrdə nə qədər mənalı günlər keçirən də ondan da çox çətin və dözülməz hadisələrlə qarşılaşır. Hələ uşaqlıq musiqi məktəbində təhsil aldığı dövr

yaşadığı doğma rayonda musiqi məktəbi açılsa da uzun müddət yerli kadrlar olmadığından tez-tez boşluqlar görən Çərkəz Nəsirli hələ o vaxt bir musiqi müəllimi olacağına qərar verir və axıracan da həmin qəti qərarının üstündə duraraq, nəinki musiqi müəllimi olur, hətta bir neçə ildən sonra musiqi məktəbinə rəhbərlik etməyə başlayır. Cox keçmir ki, onun yetişdirdiyi yerli musiqi müəllimlərinin sayı əlliini keçir. Bununla da doğma rayonda musiqi müəllimi ixtisasına olan ehtiyac sərf yerli kadrlar hesabına doldurulur.

Onun güclü iradəsi ilə uzun müddət doğma rayonda musiqi məktəbinə rəhbərlik etməsi nəticəsində istiqamətləndirilən və hazırlanmış kadrların səsi çox keçmir ki, qonşu rayonlardan gəlir. Bununla yanaşı Çərkəz Nəsirli erməni və qeyri millətlərdən olan musiqi müəllimlərini doğma rayondan sixışdırıb çıxaramayıb, qalıb işləmələrinə şərait yaradıb və onların vasitəsi ilə yerli kadrular hazırlamaqla, sadəcə onları əvəzləyib. Bax, Vətənə əsl xidmət budur! Bunu yalnız uzaqqorən, müdrik insanlar hə-

yata keçirə bilər.

Yaradıcılığa gəlincə, onu demək mümkündür ki, rayonda çıxan "Kənd həyatı" qəzetində arasıra çıxışlar etsə də bədii yaradıcılıqla geniş məşğul olmayıb. Ona görə də Çərkəz Nəsirlinin köhnə bədii yazıları ilə tanışlığımız yoxdur. O, deyəsən elə, sözün əsil mənasında müdrik ya-



şında Tanrıının ona verdiyi fitri istedadın ipini buraxıb. Bu, sözün əsl mənasında alqışlanmalıdır. Çünkü indi o, hər hansı bir çılgınlıqdan, emosiyalardan kənar, bəlkə də nəsihət xarakterli, ən azından içindən nəsə götürüləsi mümkün olan bədii nümunələr ortaya qoya bilər. Elə araya-ərsəyə gətirdiyi hekayələrə nəzər saldıqda düzgün mülahizə yürüdüyümüzün qənaətindəyik.

"Köç gedəndən sonra" kitabı Çərkəz Nəsirlinin oxucuları ilə növbəti görüşüdür. Müəllifin son illərdə qələmə aldığı həyatın ayrı-ayrı sahələrini doğru-dürüst işıqlandıran hekayələri bu kitabda daxil edilmişdir.

Hekayələrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına geniş meydan verilmiş, onların düzlük, haqq-ədalət uğrunda aparıcıları mübarizə öz əksini tapmışdır. Eyni zamanda uzun illər içərisində yaşadığımız Sovet cəmiyyətinin eybəcərlikləri fonunda riyakar siyasətin nəticələrindən bəhrələnən ermənilərin törətdikləri fitnə-fəsadlara da kifayət qədər yer ayrılmışdır. Çirkabda böyüüb artan parazitlər kimi, Sovet cəmiyyətinin iflasa uğradığı, yəni çüründüyü bir dövrdə baş qaldıran ermənilər, hansı ki, zaman-zaman qoltuğumuza sığınıb, süfrələrimizin bərəkətindən bolluca yeyərək özlərini "dost" kimi göstərib, sonra da yaranmış şəraitdən istifadə edərək bizə qənim kəsilən, erməni xisətinin mahiyyətini bir anın içində aləmə faş edən nakəslərin kimliyini, törətdikləri əməlləri Çərkəz Nəsirli boş-boşuna bədii nümunələrdə əks etdirməyib. Bu bədii nümunələr gələcəyə, tariximizin qan yaddasına hesablanıb.

Elə bu səbəbdəndir ki, Çərkəz Nəsirlinin hekayələrinin böyük əksəriyyəti, sanki tarixin daşıyıcılarıdır. "Tarixini unudan xalq nə vaxtsa onu bir də yaşamağa məhkumdur" nə vaxtsa, kimsə tərəfindən dahiyanə deyilmiş bu müdrik kəlam elə bil ki, onun hekayələrinin epiqrafıdır. Sanki, hekayələrin içindən hayqırı-hayqırı bir yazıçı obrazı boyanır: O, yana-yana, içi göynəyə-göynəyə həmvətənlilərinə söyləyir ki, yaşadığımız məşəqqətləri, ermənilər tərəfdən başımıza gətirilən müsibətləri unutmaq olmaz. Bizim unut-qanlılığımız həmin hadisələrin bir də nə vaxtsa ayaq tutub taleyimizə, həyatımıza yeriməsi deməkdir, necə ki, bir neçə dəfə artıq belə olub.

Bununla belə, çox incə və maraqlı məqam da

diqqəti özünə cəlb edir. Çərkəz Nəsirli əsərlərində kütləni qisasçılığa səsləmir, sadəcə başımıza gətirilən müsibətlərdən nəticə çıxartmağa, bundan sonra başqa millətlərlə münasibətdə ehtiyatlı davranışmağa, ayıq-sayıq olmağa səsləyir. Bu, müdrik bir insanın övladlarına, yaxınlarına, doğma xalqına olan sevgidən, məhəbbətdən, təsibkeşlikdən irəli gəlir.

Çərkəz Nəsirlinin hekayələrini səciyyələndirməzdən önce bir maraqlı məqamı xüsusişə qeyd etmək lazımdır. O, bəzən təsvir etdiyi hadisələrin axınıni istiqamətləndirmir, bu axına düşərək gedir. Özü də elə ülvı hiss'lərə qapılaraq gedir ki, sözə qayğı, dilin ahəng qanununa tabeçilik nəinki qorunmur, hətta arxa plana ötürülür. Hadisənin nəqli ədəbi dillə deyil, daha çox danışq dili tərzində həyata keçirilir. Yəzici hekayə janının manevrlərindən bolluca yararlanaraq bunu elə tərzdə tamamlayır ki, nə axıcılıq, nə bədii təsvir öz gücünü zəiflətmir. Hətta müxtəlif təbəqələr arasında qurulan incə dialoqlar "diz-dizə oturaraq" müstəvisində orijinal bir formanın qatı fonunu göz önünde təbii canlandırma bilir. Yəzicinin dilinin şirinliyi bir də ondadır ki, o, ədəbi dilə yaxınlığı ilə seçilən, bölgə xarakterli sözlərdən bol-bol istifadə edir.

"Köç gedəndən sonra" hekayəsində qələmə alınan hadisə olmuş əhvalatdır, Arazqırığı kəndlərin, demək olar ki, hamısı üçün xarakterikdir. Burada hadisə yenə də qonşular arasında baş verir, amma hər iki sahildə yaşayan dili bir, dini bir azərbaycanlılar arasında yaşanan əhvalat heç də xoş əhval yaratmır. Arazın şimal sahilində yaşayanlar köçəri, elat həyatı yaşayırlar, yəni yazda təsərrüfatlarını götürüb yaylaqlara qalxır, payızda geri qayıdır. Amma aranda, daimi yurd yerlində də qalanlar olur, həm kəndin müdafiəsi üçün, həm bostan-bağ suvarmağa, həm də təsərrüfatı az olan adamların yaylağa qalxması imkan xaricində olduğundan onlar da aranda qalmalı olurlar. Əsərin qəhrəmanı Salmandır. O, Nurcahanla nişanlıdır və payızda toylarının ola-cağı gözlənilir. Amma Nurcahan ailəsi ilə yaylağa qalxdığı halda Salman hər il kənddə qalırırsa, bu il ona da yaylağa getməyə icazə verilmişdi. Bu, onun ürəyincə olsa da aranda baş verən hadisələr Salmanı məyus edir və o, sevgilisin-dən ayrılmak məcburiyyətində arana qayıdır.

Yeri gəlmışkən onu da qeyd etmək lazımdır ki, kənd bütövlükdə bir aqsaqqal sözü ilə, Məsi kişinin məsləhətiylə hərəkət edir. Sonra Arazın o tayından gələn qaçaq-quldur tərəfindən basqın olur, kənddə qalan iribuyuzlu mal-qara, o cümlədən xırda davar və evlərdən götürülmüş bəzi qiymətli əşyalar aparılır. Hadisəni eşidən kimi dərhal yaylaqdan qayıdan Salman Məsi kişinin məsləhəti ilə axtarışa yollanır. Yazıçı burada milli mentalitetimizə uyğun hərəkətlər təsvir edərək Salmanı göz öündə parladır, onu əsərin qəhrəmanına çevirir. Salmanın uzaqgörənliyi, müdrikliyi sahəsində ortaya düşə biləcək düşmənçilik aradan qaldırılır. Təsvir olunan bu və digər hadisələr yazıcının milli folklorumuzdan, o taylı-bu taylı camaatımızın yaşayış tərzindən hərtərəfli məlumatlı olmasından xəbər verir.

"Sonanın arzuları" hekayəsi məkan-insan-zaman məfhumu baxımından yazıcının diqqətçəkən əsərləri sırasından hesab oluna bilər. Belə ki, yazıçı burada ermənilərlə həmsərhəd olan bir neçə kəndi hədəfə almış, oradakı insanların saflığını, qonşularla xoş münasibətlərini, vətənə, torpağa bağlılıqlarını, onun müdafiəsi uğrunda birlikdə olmalarını, hətta bir göz qırpmadan belə həyatlarından keçə bilmələrini ön plana çəkmiş, acı da olsa, sonrakı talelərinin müşahidəsini apara bilmışdır. Əsərin qəhrəmanı Ramiz kənd müəllimidir, gəncdir, amma yetkin ziyalıdır, ermənilərin məkrili hiylələrinə aldənmir, onların hiylələrini başa düşüb dərhal ifşa edə bilir, müdrik qərarlar çıxarıır. Odur ki, kəndin aqsaqqallarından tutmuş cavanları nadək hamı onun ətrafinə toplaşır, kəndin müdafiəsini təşkil edirlər. Hətta qonşu kəndlərdən silahi olan da, olmayan da onun harayına gəlir. Döyüşlərin birində faciəli şəkildə sonuncu patronunu ürəyinə vurub həyatı ilə vidalaşan Ramiz müəllimin həyat yoldaşı Validə hadisədən kədərlənsə də sınızır, sarsılmır. Bütün gücünü sərf edib ayaqda qalır, işləyir, məcburi köçkünlük həyatında qızı Sonanı cəmiyyət üçün faydalı bir övlad olaraq böyüdüür. Sona orta məktəbi bitirən kimi imtahanlardan müvəffəqiyyətlə keçib Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olur. Bu fakültə bir vaxtlar onun atasının və anasının oxuduğu, tanış olduqları, bir-birlərini sevərək bağlandıqları fakültəydi. Sona atasının yarımcıq qalmış ar-

zularını davam etdirmək niyyətindəydi. Bu zaman yazıçı onu Azər müəllimlə qarşılaşdırır. Bir vaxtlar atası ilə bir yerdə oxumuş Azər müəllim sonralar əlaqə saxlaya bilməsə belə dostlarının təsibini çəkdiyindən onların adlarını övladlarına qoymaqla təskinlik tapır. Sona tezliklə Azər müəllimin uşaqları; qızı Validə, oğlu Ramizlə dostlaşır, atasına olan hədsiz sevginin şahidi olur və atasının arzularını davam etdirmək istiqamətində yeni doğmalarının əhatəsində daha qətiyyətlə addımlayır.

"Sonuncu tramvay sürücüsü" adlı hekayəsi özündə dövrün hadisələrini ehtiva etmək nöqtəyi-nəzərindən çox maraqlı bir əsərdir. Müəllif kiçik hekayədə maksimum manevr etməklə həm sosializmin iyrənciklərin, həm ermənilərin fitnə-fəsadların, həm də müasir dövrümüzün müsbət və mənfi hadisələrini təsvir etməyi bacarmışdır. Heç kimə sərr deyil ki, Sovet dövründə kənddə yaşanan problemlərin biri də gənclərin şəhərə axınının qarşısının alınması idi. Odur ki, əsərin qəhrəmanı Fərhadın anası oğlunu şəhərə buraxmaq istəmir. Yalnız oxuyub geri qayıdacığına söz verdikdən sonra icazə ala bilən Fərhadın qarşılaşlığı hadisələr, doğrudan da onun geri qayımasına mane olur. Yalnız bircə boş yer olduğundan Fərhad tramvay sürücüsü ixtisasına yiyələnə bilir və yalnız yeganə iş yeri olan Bakıda qalıb işləyir. Elə gənc vaxtlarında ermənilərlə, onların hər bir çirkin əməlləri ilə üzləşir, amma əyilmir, sınızır. Güclü iradə nümayiş etdirib hər bir çətinliyə qalıb gəlməyi bacarır. Hekayə gözlənilməz, çox nikbin bir sonluqla bitir. Çox təəssüf ki, bütün bu mübarizələrdən sonra ölkənin baş şəhərindəki tramvay xətti bütövlük-də yad millətin firıldaq ünsürlərindən temizləndiyi, saflaşdırıldığı bir vaxtda şəhər rəhbərliyi tərəfdən ləğv edilir. Fərhad, sadəcə xətdə sonuncu olan tramvay sürücüsü kimi böyük bir kollektivin yaddaşına həkk olur.

Çerkəz Nəsirlinin hekayələrini səciyyələndirməyə, geniş təhlil verməyə ehtiyac yoxdur. Onların hər biri ayrı-ayrılıqda dərin məzmunlu nəşr əsərləridir. Oxumağa, bəhrələnməyə və nəticə çıxarmağa dəyər.

**Əli bay AZƏRİ,
"Qızıl qələm" Media mükafatı laureati**